

Heydər Əliyev siyasetinin SSRİ dönəmi müasir dövrümüz üçün əhəmiyyətlidir



(Əvvəlki ötan sayımızda)

Bəla saflarlar Əliyevi təkcə islam ölkələrindən deyil, habelə bütün dünyada tanıtdı. Bu gün Heydər Əliyevin uğurlu xarici siyaset aparmasında həmin əlaqələr mühüm əhəmiyyət kəsb edir.

Andropovun on yaxın köməkçilərindən biri de Qorbaçov idi. Bu qabiliyyətsiz adamın Heydər Əliyevi gözü görmürdü.

Faşist Əliyevin nüfuzu qarşısında ona ayılar, yarınardı. Tez-tez əliyevləri Qara donuz səhilihəndə vəsiliyinə qonqaq çağırırdı.

Lakin Əliyevlərlə qorbaçovlar ailisi arasında səmimiyyət yaranmadı. Çünkü onlar töbiətən biri-birinə zidd adamlar idi. Raisanın şit horakötəri daha düzülməz idi. Bir dəfə Zərifə xanım bildirib ki, "Heydər, bu Qorbaçov səmimi deyil. Birləşə fikir vermək yaxşı olar. Bir daha davət etsələr, getməyək". Daha getmədilər. Qadın gözü sərəf gözdür.

Heydər Əliyev DTK-dakı dostlarından öyrənmişdi ki, Qorbaçov Stalinin türklərə qarşı yeritdiyi qanlı siyasetini-türk xalqlarını öz vətənlərindən sürgün etmək siyasetini davam etdirmək istəyir. Əliyev ona qarşı çıxmışdı. Lakin o, susmuşdu. Onların ilk toqquşması sonbalar, Qazaxıstanın rəhbəri Kunayevin vəzifədən götürülməsi məsələsində baş vermişdir. Bu məsələ Siyasi Büroda həll edilərkən Heydər Əliyev sərt şəkildə Qorbaçova deməşdi: "Nə üçün Kunayevi vəzifədən götürmək isteyirsin? Kimi və hansı asasla onun yerinə gətirəcəksən?"

"Yerinə Gennadi Kolbini qoymaq istəyirəm", - deyə Qorbaçov cavab vermişdir.

"Nəyə görə Qazaxıstanda - türk respublikasında vəzifəyə rus golmaldıdır? Qazaxların rəhbəri qazax olmalıdır. Rusların türk rəhbəri varmı? Kunayev 22 ildir Qazaxıstanın rəhbərlik edir. Mən sonin namızədin Kolbunu yaxşı tanıyıram, işə yaramayan, bacarıqsız bir adamdır", - deyə Heydər Əliyev fikrini axıra kimi demişdir.

Qorbaçov bu sözlərin müqabilində bərk əsəblər, lakin yənə də Kolbini irəli çəkir. Həmin bürəda Heydər Əliyevi müdafiə edən olmur. Qorbaçov Qazaxıstandan sonra Azərbaycana əl atır. Heydər Əliyev onun Azərbaycana qərəzi, əsvinist münasibətlərinə dəzo bilmir və Qorbaçova deyir: "Azərbaycanı qarışdırmağa yol verməyəcəm". O işə səsini qaldıraraq Əliyevə deyib ki, "Sən Azərbaycanın işlərinə qarışma". Heydər Əliyev bu həyəz notadan hiddətlənir: "Nə demək istayırsın? Mən azərbaycanlıyam", - deyərək, hirsə yerindən qalxıb Qorbaçovun üstünə yerimişdir.

Heydər Əliyev 1987-ci il oktyabrın 25-də istəfa orzosi verərək, işdən çıxdı.

Heydər Əliyevin həyatının on ağır və sarınlı günləri başlandı. Düşümləri şayia yayıldı ki, Əliyev ev dustağıdır.

1987-ci ilin payızında Heydər Əliyev istəfaya gedəndə, bu hadisəni düşümlər bir mənali qarşılıqlarla. Sovet dövlətinin dağılmağa başladığı özbəqinələq vaxtında türk dünyasının lideri Heydər Əliyevin Kremləndə uzaqlaşması təkcə Azərbaycan xalqının deyil, başqa türk respublikalarının da həyatında özünü göstərdi.

Heydər Əliyev hiss edirdi ki, Qorbaçov türk respublikalarına qarşı çox odalıtsız və birtorfoş siyaset yeridir. 1990-ci ilin 20 yanvar Bakı qırğını, Ermonianın üzərimizə qisqırılması, möhsəti türklərinə qarşı törədilən vəhşiliklər bu deyilənlər üçün tutarlı faktlardır.

Həmin illərdə Qorbaçov özbök'lərə qarşı fitnəkar siyaset həyata keçirməye başladı. Artnaq Heydər Əliyev istəfa vermişdi. Kremlde türkün müdafiəcisi yox idi. Qdlyan kimi erməni diğərlərinin başçılığı ilə "Özbək məsəlesi" deyilən məsələ strafında özbök xalqı təhqir olundu, var-dövləti tələndi, on yaxşı oğulları sovet zindanlarında çürküldü. Bəli, Kremlde türkün müdafiəcisi ar-

tiq yox idi.

Homin istefadan iki həftə sonra daşnak Aqanbekyan Fransanın "Humanite" qəzetində Dağlıq Qarabağın ermənilər və rətilocayı haqqında Qorbaçovla razlıqlarılmın bütün dünyaya boyan etdi. Bu qeyri-qanuni aksiyadan sonra Qorbaçovun xeyrəduası ilə Azərbaycana Ermonistanın təcavüzü başlandı. Çünkü Moskvada türkün müdafiəcisi

yox idi.

Ulu öndər Heydər Əliyevin

SSRİ-da və dünyada nüfuzunu artması, onun rəhbərlik,

təşkilatlılıq, yaradıcılıq, diplomatik bacarığı, geniş dünyagörüşü, dünya siyasetinə

dərindən bələd olmasından onu SSRİ rəhbərliyində daha yüksək vəzifəyə irəli çıkmışına gotirib çıxdı. SSRİ rəhbərliyini baş katib Yuri Andropov hələ 60-ci illərdə tanındığı və onun siyasi təfakkür tərzinə, şəxsi

keyfiyyətlərinə yüksək qiymət verdiyi

Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədriinin birinci müavini, MK Siyasi Bürosunun üzvü, Şərqi ölkələri üzrə müşçavir təyin etdi. O, bu vəzifədə həm xarici siyaset məsələlərində, həm də iqtisadi islahatlar

rəhbərliyindən, sosial problemlərin həllində, dövlət quruculuğunda nəzərə çarpaçaq yenilikləri ilə seçilirdi.

Onun tükənməz enerjisi və iş qabiliyyəti,

işindəki ciddilik və intizamlıq, qanunları

dərindən bilmişsi, yüksək məsuliyyət hissisi

nəfəsi və malik olması Heydər Əliyeva böyük etimad qazandırmışdı.

1982-1987-ci illərdə sovet dövlətinin orta

Şorqda xarici siyasetini demək olar ki, Heydər Əliyev aparırdı. O, Misir, Suriya, İordaniya,

Pakistan, İraq və başqa ölkələrə soñor etmişdi.

Dünyanın 26 ölkəsindən səfərdən sovet dövlət və hökumət nümayəndə heyətinə rəhbərlik etdi. Bu soñorlarda Heydər Əliyev çox böyük məharətə Azərbaycanı və onun xalqını, dili-mizi, dinimizi, mədeniyətimizi, milli-mənəvi döyərlərimizi bütün dünyada tanıdıb. Xarici ölkələrdə Azərbaycan barədə geniş fikir formalaşdırıb.

Özünü azərbaycanlı olaraq dünyaya təqdim etməklə öz şəxsi keyfiyyətlərini və diplomatiq siyasi qabiliyyəti ilə xalqımızı dərindən

dünya xalqlarına və dövlətlərinə tanıtırıb.

Heydər Əliyevin SSRİ-də və dünyada nüfuzunu artması və SSRİ rəhbərliyinə real namizəd olması ermənipərot Mixail Qorbaçovu narahət etməyə bilməzdi. Keçmiş SSRİ xarici işlər naziri Andrey Qromikovun oğlu Anatoli Qromiko atasının dediyi fikri belə ifadə edib:

"SSRİ rəhbərliyinə cavan, enerjili, yüksək diplomatik qabiliyyəti olan, dünyada tanınan və qəbul olunan yalnız və yalnız Heydər Əliyev layiqidir".

Bu səbəbdən M.Qorbaçov ona qısqancılıqla yanaşaraq Heydər Əliyevə qarşı çıxdı.

Lakin Heydər Əliyev bir şəxsiyyət olaraq öz ucalığını bir daha sübut etdi. Çətin şəraitdə olسا da, həmişə olduğu kimi, öz xalqı ilə həmisi

şəhər homşolik nümayiş etdirirdi.

Xalqının dəstəyi ilə yenidən özünü XX

asrın ortalarından etibarən, yəni hələ DTK-də hərbi əksərliyət idarəsinin rəisi

vəzifəsində İslədiyi illərdən 1953-cü illər

dən həmin orqanda millişədirmə, azərbaycanlışdırma siyasetini həyata keçirərkələ,

demokratik fikirli şair və yazıçılarımızı,

milli-mənəvi döyərlərimizi qorumaqla

müsəris müştəqil demokratik hüquq dövlətimizin iqtisadi, sosial, hərbi bazasının osas-

larmı, siyasi əsaslarını həmin illərin davamı

olarası 1969-1987-ci illərdən qurub yaratdı-

ğı müştəqil Azərbaycan dövlətinə rəhbərliyə gəldi. Çoxşaxəli, hərtərəlli inkişaf etmiş,

gündü-gündən zənginləşən, müasirləşən, ye-

nilişən, qloballaşan sivil dünyaya qovuşan

Azərbaycan adlı şah əsərini yaratdı və to-

mənənəs olaraq xalqına bəxş etdi. Xalqının

dünya azərbaycanlılarının, türk dünyasının

ümmükmilli liderinə, qurtuluş dahisində çəv-

riildi. Dünyanın qəbul etdiyi bənzərsiz dün-

yəvi siyasi xadim olaraq başın tarixinə əba-

di lər, tarixi şəxsiyyət olaraq daxil oldu.

Dünya xalqlarının, başarıyyatın mənəfəyi-

nə xidmət etməyə qadir olan ali siyasi kur-

sumuzu Heydər Əliyev siyasi kursunu, yü-

zilliklərə hesablanmış siyasi kursu bizlərə

bəxş etdi.

Domir QURBANLI,

Heydər Əliyev siyasetinin təbliğatçı,

Azərbaycan Jurnalıstlər Birliyinin üzvü,

"Azad Azərbaycan" qəzetinin

şöbə müdürü, "Qızıl Qələm",

"Azərbaycan bayrağı",

"Xalqın nüfuzlu ziyyəsi"

media mükafatları laureatı

